

TEST: 8021#01#Q15

Test	8021#01#Q15
Fənn	8021 - İnformasiya iqtisadiyyatı
Təsviri	[Təsviri]
Müəllif	Suleymanova X.İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	200
Keçid balı	64 (32 %)
Suallardan	200
Bölmələr	12
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: #1506#01#02#02

Ad	#1506#01#02#02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İnformasiya iqtisadiyyatının əsas metodoloji prinsipləri hansılardır? (Çəki: 1)

- Qrup yanaşması, universal yanaşma, obyektiv yanaşma, subyektiv yanaşma, iqtisadi imperializm, lokal yanaşma, fənlərarası yanaşma
- Şəxsi yanaşma, qrup yanaşması, psixoloji yanaşma, empirik yanaşma, lokal yanaşma, sosiometrik yanaşma, fənlərarası yanaşma
- Universal yanaşma, şəxsi yanaşma, fizioloji yanaşma, induktiv yanaşma, qarışıq yanaşma, deduktiv yanaşma, psixoloji yanaşma
- Obyektiv yanaşma, subyektiv yanaşma, qrup yanaşması, fərdi yanaşma, fəlsəfi yanaşma, iqtisadi imperializm, fənlərarası yanaşma

- Deduktiv yanaşma, induktiv yanaşma, empirik yanaşma, psixoloji yanaşma, lokal yanaşma, universal yanaşma, şəxsi yanaşma
-

Sual: Bəzi aspektlərə görə sənaye iqtisadiyyatında istifadə olunan metodları göstərməli (Çəki: 1)

- Üstün metod – mexanika, iqtisadi obyekt – şəxsi, cəmiyyət – müxtəlif, insanın təbiəti – fiziologiya, ilkin müddəa-postulatlar
- Üstün metod – sosiologiya, iqtisadi obyekt – simasızlaşmış, cəmiyyət – yekcins, insanın təbiəti – fiziologiya, ilkin müddəa – təcrübə
- Üstün metod – mexanika, iqtisadi obyekt – simasızlaşmış, cəmiyyət – yekcins, insanın təbiəti – fiziologiya, ilkin müddəalar – postulatlar
- Üstün metod – mexanika, iqtisadi obyekt – şəxsi, cəmiyyət – yekcins, insanın təbiəti – psixologiya, ilkin müddəalar – postulatlar
- Üstün metod – mexanika, iqtisadi obyekt – şəxsi, cəmiyyət – yekcins, insanın təbiəti – fiziologiya, ilkin müddəa – təcrübə
-

Sual: Bəzi aspektlərə görə sənaye iqtisadiyyatında hansı metodlardan istifadə olunur? (Çəki: 1)

- Mühakimələrin xarakteri – induksiya, qanunlar – lokal, göstəricilər – obyektiv, predmetlərarasıəlaqə – iqtisadi imperializm
- Mühakimələrin xarakteri – deduksiya, qanunlar – universal, göstəricilər – obyektiv, predmetlərarasıəlaqə – iqtisadi imperializm
- Mühakimələrin xarakteri – induksiya, qanunlar – lokal, göstəricilər – obyektiv, predmetlərarası əlaqə – fənlərarası
- Mühakimələrin xarakteri – deduksiya, qanunlar – lokal, göstəricilər – subyektiv, predmetlərarasıəlaqə – iqtisadi imperializm
- Mühakimələrin xarakteri – induksiya, qanunlar – universal, göstəricilər – subyektiv, predmetlərarası əlaqə – iqtisadi imperializm
-

Sual: İnformasiya cəmiyyətinin iqtisadi meyarı nəzəri cəhətdən kimin tərəfindən əsaslandırılmışdır? (Çəki: 1)

- Manuel Kastels

- Mark Parat
 - Herbert Şiller
 - Yozef Şumpeter
 - Con Helbreyt
-

Sual: İnformasiya cəmiyyətinin əmək meyarı nəzəri əsasını kimin əsərlərində tapmışdır? (Çəki: 1)

- Yozef Şumpeter
 - Manuel Kastels
 - Con Helbreyt
 - Daniel Bell
 - Harri Bekker
-

Sual: İnformasiya cəmiyyətinin istehlak meyarının mahiyyəti nədən ibarətdir? (Çəki: 1)

- Maddi nemətlərin mənimsənilməsi və istifadəsi
 - Rifah istehlakının informasiya fəaliyyəti vasitəsilə ifadə olunması
 - İnsanın maddi və mənəvi tələbatının ödənilməsi
 - Tələbatın bazarlar vasitəsilə ödənilməsi
 - Məhsulların insanların tələb və ehtiyaclarına uyğun həcmdə və keyfiyyətdə istehsalı
-

Sual: İnformasiya iqtisadiyyatının metodoloji prinsiplərinə hansılar aid deyildir? (Çəki: 1)

- empirik, sosiometrik, lokal
- sahə, qlobal, fərdi
- empirik, fənlərarası, qrup
- sosiometrik, qlobal, şəxsi

- sahə, lokal, şəxsi
-

Sual: Aşağıdakılardan hansı informasiya cəmiyyətinin meyarı deyil? (Çəki: 1)

- kreativ
 - əmək
 - texniki
 - məkan
 - iqtisadi
-

Sual: Sənaye iqtisadiyyatının xarakteri necədir? (Çəki: 1)

- iqtisadi
 - sosioloji
 - mexaniki
 - subyektiv
 - obyektiv
-

Sual: İqtisadi rifah nəzəriyyəsi hansı ingilis iqtisadçısı tərəfindən yaradılmışdır? (Çəki: 1)

- R.Kouz
 - Artur Piqu
 - V. İnozemtsev
 - E.Toffler
 - C.Helbreyt
-

Sual: İnformasiya iqtisadiyyatının metodoloji prinsiplərinə aid deyil: (Çəki: 1)

- empirik, sosiometrik, lokal

- məkan, qlobal, fərdi
 - empirik, fənlərarası, qrup
 - sosiometrik, lokal, şəxsi
 - psixoloji, lokal, şəxsi
-

Sual: Dövr aspektində “iqtisadi insan” və “kreativ insan” modellərinin müqayisəli təhlili hansı formada təzahür edir (Çəki: 1)

- sənaye - informasiya
 - sadə - yaradıcı
 - antaqonist – inkişaf etdirən
 - mexanistik – üzvi
 - bazar – məhsuldar
-

Sual: Əmək aspektində “iqtisadi insan” və “kreativ insan” modellərinin müqayisəli təhlili hansı formada təzahür edir (Çəki: 1)

- sənaye - informasiya
 - sadə - yaradıcı
 - antaqonist – inkişaf etdirən
 - mexanistik – üzvi
 - bazar – məhsuldar
-

Sual: Qarşılıqlı əlaqələr aspektində “iqtisadi insan” və “kreativ insan” modellərinin müqayisəli təhlili hansı formada təzahür edir (Çəki: 1)

- sənaye - informasiya
- sadə - yaradıcı
- antaqonist – inkişaf etdirən

- mexanistik – üzvi
 - bazar – məhsuldar
-

Sual: İnsan modeli aspektində “iqtisadi insan” və “kreativ insan” modellərinin müqayisəli təhlili hansı formada təzahür edir, (Çəki: 1)

- sənaye - informasiya
 - sadə - yaradıcı
 - antaqonist – inkişaf etdirən
 - mexanistik – üzvi
 - bazar – məhsuldar
-

Sual: Məqsəd aspektində “iqtisadi insan” və “kreativ insan” modellərinin müqayisəli təhlili hansı formada təzahür edir (Çəki: 1)

- malik olmaq – var olmaq
 - fərdiyyətçilik - sosiallaşma
 - antaqonist – inkişaf etdirən
 - subyektiv - obyektiv
 - rasional- institusional
-

Sual: Fəlsəfə aspektində “iqtisadi insan” və “kreativ insan” modellərinin müqayisəli təhlili hansı formada təzahür edir (Çəki: 1)

- malik olmaq – var olmaq
 - fərdiyyətçilik - sosiallaşma
 - antaqonist – inkişaf etdirən
 - subyektiv - obyektiv
 - rasional- institusional
-


Sual: Nemət aspektində “iqtisadi insan” və “kreativ insan” modellərinin müqayisəli təhlili hansı formada təzahür edir (Çəki: 1)

- malik olmaq – var olmaq
- fərdiyyətçilik - sosiallaşma
- antaqonist – inkişaf etdirən
- subyektiv - obyektiv
- rasiona- institusional

Sual: Davranış aspektində “iqtisadi insan” və “kreativ insan” modellərinin müqayisəli təhlili hansı formada təzahür edir (Çəki: 1)

- malik olmaq – var olmaq
- fərdiyyətçilik - sosiallaşma
- antaqonist – inkişaf etdirən
- subyektiv - obyektiv
- rasiona- institusional

BÖLMƏ: #1506#01#10#02

Ad	#1506#01#10#02
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Həllədicə dəstək qrupu ... (Çəki: 1)

- həmin alternativin ictimai qərar kimi qəbul edilməsi zamanı son nəticəni dəyişməyə qadir olan alternativə dəstək qrupudur
- bir neçə dəstək qrupu içərisində yalnız ən kiçik çəkiyə malik olan qrupdur
- həmin alternativin ictimai qərar kimi qəbul edilməsində qərarlı olmayan

alternativə dəstək qrupudur

- həmin alternativin ictimai qərar kimi qəbul edilməsində qərarlı olan alternativə dəstək qrupudur.
 - bütün cavablar düzgündür
-

Sual: Nisbi çoxluq prosedurunda o alternativ qəbul edilir ki, (Çəki: 1)

- digərləri ilə müqayisədə səslərin yarı hissəsini toplayan alternativ seçilir
 - digərləri ilə müqayisədə daha çox səs toplayan alternativ seçilir
 - digərləri ilə müqayisədə səslərin yarıdan çoxunu toplayan alternativ seçilir
 - digərləri ilə müqayisədə səslərin yarıdan az hissəsini toplayan alternativ seçilir
 - bütün cavablar düzgündür
-

Sual: Elektron demokratiyada hakimiyyətin arxitekturası: (Çəki: 1)

- iyerarxik
 - mərkəzləşdirilmiş
 - şəbəkə
 - əks-mərkəzləşdirilmiş
 - bütün cavablar düzgündür
-

Sual: Ənənəvi demokratiyada hakimiyyətin arxitekturası: (Çəki: 1)

- iyerarxik
 - mərkəzləşdirilmiş
 - şəbəkə
 - əks-mərkəzləşdirilmiş
 - bütün cavablar düzgündür
-

Sual: Elektron demokratiyada seçim hansı prinsipə əsaslanır? (Çəki: 1)

- çoxluq
 - konsensus
 - azlıq
 - səslərin bərabərliyi
 - çoxluq, konsensus
-

Sual: Konstitusiyaya çoxluğu qaydası dəstək qrupunun hüddud çəkisinin hansı səviyyəsi ilə müəyyən olunur? (Çəki: 1)

- 3/2
 - 3/1
 - 4/3
 - 4/1
 - 5/1
-

Sual: İctimai seçim zamanı ...: (Çəki: 1)

- fərd maraqlıdır ki, onun istəkləri rəqibin istəklərindən çox fərqlənsin.
 - fərd maraqlıdır ki, onun istəkləri ilə kifayət qədər insanın istəkləri üst-üstə düşsün.
 - fərd maraqlıdır ki, onun istəkləri rəqibin istəkləri ilə üst-üstə düşsün.
 - fərd maraqlı deyil ki, onun istəkləri rəqibin istəkləri ilə üst-üstə düşsün.
 - fərd maraqlı deyil ki, onun istəkləri kifayət qədər insanın istəkləri üst-üstə düşsün.
-

Sual: İctimai qərar qəbulu prosesi ... prosesidir: (Çəki: 1)

- verilmiş variantlar yığımı içərisindən yeganə variantın seçilməsi

- verilmiş variantlar yığımı içərisindən bütün düzgün variantların seçilməsi
 - verilmiş alternativlər yığımı içərisindən bütün düzgün variantların seçilməsi
 - verilmiş alternativlər yığımı içərisindən bütün düzgün olmayan variantların seçilməsi
 - verilmiş variantlar yığımı içərisindən bütün düzgün olmayan variantların seçilməsi
-

Sual: Dəstək qrupunun çəkisi - ...: (Çəki: 1)

- səsvermədə iştirak edənlərin ümumi sayında qrup üzvlərinin xüsusi çəkisidir.
 - səsvermədə iştirak edənlərin ümumi sayında qrup üzvlərinin fiziki çəkisidir
 - səsvermədə iştirak edənlərin xüsusi çəkisidir.
 - səsvermədə iştirak edənlərin bir-birilə qarşılıqlı təsiri sayının xüsusi çəkisidir.
 - səsvermədə iştirak edənlərin ümumi sayıdır.
-

Sual: Nisbi çoxluqda hansı alternativ seçilir? (Çəki: 1)

- səslərin yarından çoxunu alan alternativ seçilir
 - digərləri ilə müqayisədə daha çox səs toplayan alternativ seçilir
 - səslərin yarısını alan alternativ seçilir
 - 50%+1 səs toplayan alternative seçilir
 - doğru cavab yoxdur
-

Sual: Elektron demokratiyada cəmiyyət aspekti aşağıdakılardan hansıdır (Çəki: 1)

- yekcins olmayan
- aşağı
- müstəqim
- virtual

konsensus

Sual: Elektron demokratiyada seçki məsrəfləri aspekti aşağıdakılardan hansıdır (Çəki: 1)

yekcins olmayan

aşağı

müstəqim

virtual

konsensus

Sual: Elektron demokratiyada xarakteri aşağıdakılardan hansıdır (Çəki: 1)

yekcins olmayan

aşağı

müstəqim

virtual

konsensus

Sual: Elektron demokratiyada səsvermədə iştirak aspekti aşağıdakılardan hansıdır (Çəki: 1)

yekcins olmayan

aşağı

müstəqim

virtual

konsensus

Sual: Elektron demokratiyada seçim prinsipi aspekti aşağıdakılardan hansıdır, (Çəki: 1)

yekcins olmayan

- aşağı
 - müstəqim
 - virtual
 - konsensus
-

Sual: Elektron demokratiyada hakimiyyətin arxitekturası aspekti aşağıdakılardan hansıdır (Çəki: 1)

- yekcins olmayan
 - əks-mərkəzləşdirilmiş
 - dinamik
 - dəyişkən
 - konsensus
-

Sual: Elektron demokratiyada nümayəndələrin tərkibi aspekti aşağıdakılardan hansıdır (Çəki: 1)

- yekcins olmayan
 - əks-mərkəzləşdirilmiş
 - dinamik
 - dəyişkən
 - konsensus
-

Sual: Elektron demokratiyada prosedur aspekti aşağıdakılardan hansıdır (Çəki: 1)

- yekcins olmayan
- əks-mərkəzləşdirilmiş
- dinamik
- dəyişkən

konsensus

Sual: Kondorse proseduru: (Çəki: 1)

- səslerin yuxarıdan çoxunu toplayan alternativ seçilir
 - digərləri ilə müqayisədə çox səs toplayan alternativ seçilir
 - alternativlərin cüt-cüt müqayisəsinə əsaslanır
 - hər bir səs verən səsverməyə çıxarılan çoxluqların içərisindən istəsiyi sayda alternativ bəyəne bilər
 - hər bir səsverən alternativləri onlara verdiyi üstünlük dərəcəsinə görə sıralayır
-

Sual: Bord proseduru: (Çəki: 1)

- səslerin yuxarıdan çoxunu toplayan alternativ seçilir
 - digərləri ilə müqayisədə çox səs toplayan alternativ seçilir
 - alternativlərin cüt-cüt müqayisəsinə əsaslanır
 - hər bir səs verən səsverməyə çıxarılan çoxluqların içərisindən istəsiyi sayda alternativ bəyəne bilər
 - hər bir səsverən alternativləri onlara verdiyi üstünlük dərəcəsinə görə sıralayır
-

Sual: İctimai qərarların qəbulu proseduru azlığın rəyini nəzərə almalıdır. Bu fikir hansı prinsipi əks etdirir? (Çəki: 1)

- Konsensus prinsipini
 - Çoxluq prinsipini
 - Nümayəndəlik prinsipini
 - Yarıbirbaşa demokratiyanı
 - Demokratiya prosedurlarının dəyişkənliyi prinsipini
-

Sual: Ənənəvi demokratiyanın “ Bir nəfər –bir səs” prinsipi nəyi nəzərdə tutur? (Çəki: 1)

- Mümkün alternativlərin çoxluğu özütəşkilolunan mütəxəssislər birliyi tərəfindən formalaşdırılır
 - İnsanların ictimai qərar qəbul etmək qabiliyyəti bir-birindən az fərqlənir, yəni bu baxımdan cəmiyyət yekcinsdir
 - İstənilən hakimiyyət orqanının qərarı iyerarxiyanın daha yüksək səviyyəsinə aid hakimiyyət orqanı tərəfindən ləğv edilə bilər
 - İctimai qərar səsverənlərin çoxluğu tərəfindən qəbul edilir və bu zaman azlığın rəyi nəzərə alınmır
 - İctimai qərarların qəbulu proseduru azlığın rəyini nəzərə almalıdır
-

Sual: i alternativi j alternativindən üstün olduqda kij Kondorse əmsalı (Çəki: 1)

- Vahidə bərabərdir
 - Sıfıra bərabərdir
 - Bu barədə fikir söyləmək olmaz
 - 2-yə bərabərdir
 - Doğru cavab yoxdur
-

Sual: Elektron demokratiyanın konsensus prinsipi nəyi nəzərdə tutur? (Çəki: 1)

- Mümkün alternativlərin çoxluğu özütəşkilolunan mütəxəssislər birliyi tərəfindən formalaşdırılır
 - İctimai həyatın mürəkkəb məsələlərin həlli müvafiq profilli mütəxəssislərin ixtisaslı rəyinə əsaslanmalıdır
 - İstənilən hakimiyyət orqanının qərarı iyerarxiyanın daha yüksək səviyyəsinə aid hakimiyyət orqanı tərəfindən ləğv edilə bilər
 - İctimai qərar səsverənlərin çoxluğu tərəfindən qəbul edilir və bu zaman azlığın rəyi nəzərə alınmır
 - İctimai qərarların qəbulu proseduru azlığın rəyini nəzərə almalıdır
-

Sual: Hansı variant yalnızdır (Çəki: 1)

- Təkbaşına qərar dəstək qrupunun çəkisinin minimal olduğu vaxt qəbul edilir
- İctimai seçim proseduru dəstək qrupunun hüddud çəkisini $\frac{2}{3}$ -ə bərabər şəkildə müəyyən edir
- Yekdil qərar dəstək qruplarının çəkisinin maksimal olduğu, yəni 100% -ə bərabər olduğu zaman qəbul edilir
- Bord proseduru hər bir səsverən alternativləri onlara verdiyi üstünlük dərəcəsinə görə sıralayır
- Ardıcıl bəyənilməyən səsvermə bir neçə mərhələdə aparılır.

BÖLMƏ: #1506#01#11#02

Ad	#1506#01#11#02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İntellektual mülkiyyət anlayışı nədir (Çəki: 1)

- xüsusi mülkiyyət və fərdi mülkiyyət arasında olan aralıq formadır
- azad yaradıcılıq formasıdır
- özündə fərdi mülkiyyəti əks etdirir
- özündə xüsusi mülkiyyəti əks etdirir
- yaradıcılığa inhisarın tətbiqi

Sual: İntellektual mülkiyyətin əsas iqtisadi funksiyası (Çəki: 1)

- yaradıcılıq fəaliyyəti məhsulunun fərdiləşmiş xarakterini qoruyub saxlamaq
- məhsulun pul gəlirinin potensial mənbəyini qoruyub saxlamaq
- fərdiləşmiş məhsulun cəmiyyət üzvləri tərəfindən maneəsiz istifadəsi
- məhsulun ictimai əhəmiyyətinin qorunub saxlanması

düzgün cavab yoxdur

Sual: Sənaye mülkiyyətinin mühafizəsi haqqında Paris konvensiyası neçənci ildə qəbul olunmuşdur (Çəki: 1)

- 1883-cü ildə
 - 1792-ci ildə
 - 1882-ci ildə
 - 1967-ci ildə
 - 1886-cı ildə
-

Sual: Stokholmda Ümumdünya intellektual mülkiyyət təşkilatını təsis edən konvensiya neçənci ildə imzalanmışdır (Çəki: 1)

- 1967-ci ildə
 - 1965-ci ildə
 - 1883-cü ildə
 - 1886-cı ildə
 - 1993-cü ildə
-

Sual: Rusiyada ilk müəlliflik haqqında qanun (Çəki: 1)

- 1828-ci ildə
 - 1882-ci ildə
 - 1827-ci ildə
 - 1911-ci ildə
 - 1848-ci ildə
-

Sual: Müəllif hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı (Çəki: 1)

- 1996-ci il 8 oktyabr
 - 1998-ci il 12 oktyabr
 - 1994-cü il 6 noyabr
 - 1997-ci il 9 oktyabr
 - 1995-ci il 12 mart
-

Sual: 1623-cü ildə İngiltərədə qəbul edilmiş texniki yenilikləri yaradan və tətbiq edən hər kəsə hansı müddət ərzində inhisar qaydada istifadə etmək hüququ verilmişdir (Çəki: 1)

- on dörd il
 - on iki il
 - səkkiz il
 - altı il
 - on il
-

Sual: Müəllif hüququnun əsas vəzifələri (Çəki: 1)

- elmi, ədəbi və incəsənət əsərlərinin yaradılması ilə bağlı fəaliyyətin hüquqi cəhətdən tanınmasının təmini cəmiyyətin maraqlarına uyğun olaraq əsərlərdən geniş istifadə edilməsi üçün şəraitin yaradılması
 - yaradıcılığın azad olması, müəllifin şəxsi maraqlarının cəmiyyətin maraqları ilə uzlaşması
 - elmi, ədəbi və incəsənət əsərlərinin yaradılması ilə bağlı fəaliyyətin hüquqi cəhətdən tanınmasının təmini
 - yaradıcılığın azad olması, ədəbi və incəsənət əsərlərinin yaradılması ilə bağlı fəaliyyətin hüquqi cəhətdən tanınmasının təmini
 - düzgün cavab yoxdur
-

Sual: “Kraliça Annanın statusu” adlanan intellektual mülkiyyətin müdafiəsi qanunu harada qəbul edilmişdir (Çəki: 1)

- Almaniya
 - Fransa
 - İngiltərə
 - Sovet Ittifaqı
 - düzgün cavab yoxdur
-

Sual: Fransada patent qanunu neçənci ildə qəbul edilmişdir (Çəki: 1)

- 1534-cü ildə
 - 1623-cü ildə
 - 1710-cu ildə
 - 1825-ci ildə
 - 1791-ci ildə
-

Sual: Müəllif hüququ ilə hansı münasibətlər tənzimlənir? (Çəki: 1)

- İxtiraların, sənaye nümunələrinin qorunması
 - Kommersiya sirləri rejimi ilə qorunan münasibətlər
 - Firma adları, əmtəə nişanlarının qorunması
 - Kifayət qədər yaradıcı olmayan münasibətlər
 - Ədəbi, bədii, elmi mülkiyyətin qorunması
-

Sual: Mülki dövriyyə iştirakçılarının fərdiləşmiş vasitələrinə olan hüquqlar hansı mülkiyyəti özündə birləşdirir? (Çəki: 1)

- İxtiraların, sənaye nümunələrinin qorunması
- Kommersiya sirləri rejimi ilə qorunan münasibətlər
- Firma adları, əmtəə nişanlarının qorunması

- Kifayət qədər yaradıcı olmayan münasibətlər
 - Ədəbi, bədii, elmi mülkiyyətin qorunması
-

Sual: Patent hüququ özündə hansı mülkiyyətləri birləşdirir? (Çəki: 1)

- İxtiraların, sənaye nümunələrinin qorunması
 - Kommersiya sirləri rejimi ilə qorunan münasibətlər
 - Firma adları, əmtəə nişanlarının qorunması
 - Kifayət qədər yaradıcı olmayan münasibətlər
 - Ədəbi, bədii, elmi mülkiyyətin qorunması
-

Sual: İstehsal sirlərinə olan hüquqlar hansı münasibətləri tənzimləyir? (Çəki: 1)

- İxtiraların, sənaye nümunələrinin qorunması
 - Kommersiya sirləri rejimi ilə qorunan münasibətlər
 - Firma adları, əmtəə nişanlarının qorunması
 - Kifayət qədər yaradıcı olmayan münasibətlər
 - Ədəbi, bədii, elmi mülkiyyətin qorunması
-

Sual: İntellektual mülkiyyət hüququnun pozulmasının hansı növləri mövcuddur? (Çəki: 1)

- Vətəndaş hüququnun pozulması
 - İnzibati hüququnun pozulması
 - İnsan hüququnun pozulması
 - Müəllif hüququnun pozulması
 - Beynəlxalq hüququnun pozulması
-

Sual: Rusiyada intellektual mülkiyyət məsələləri ilə məşğul olan qanun necə adlanır? (Çəki: 1)

- Patent üzrə federal institut
 - Intellektyual mülkiyyət üzrə beynəlxalq institut
 - Sənaye mülkiyyəti üzrə federal institut
 - Kommersiya sirləri üzrə ixtisaslaşmış təşkilat
 - Intellektyual mülkiyyət üzrə dövlət akademiyası
-

Sual: İntellektual mülkiyyət hüququnun pozulmasının aşağıdakı növü mövcud deyil: (Çəki: 1)

- İnzibati hüququnun pozulması
 - Müəllif hüququnun pozulması
 - Patent hüququnun pozulması
 - İstehsal sahələrinə olan hüquqların pozulması
 - Mülki dövriyyə iştirakçılarının fərdiləşmiş vasitələrinə olan hüquqlarının pozulması
-

Sual: Əqli mülkiyyətin ənənəvi olmayan obyektlərinə aid deyil? (Çəki: 1)


- kəşflər
 - kommersiya sirri
 - əmtəə nişanları
 - inteqral mikrosxemlərin tipologiyası
 - səmərələşdirmə təklifləri
-

Sual: Əqli mülkiyyətin ənənəvi olmayan obyektlərinə aiddir? (Çəki: 1)

- əmtəə nişanları
- firma adları
- kəşflər

- xidmət nişanları
- əmtəələrin mənşə yerlərinin adlar

BÖLMƏ: #1506#01#13#02

Ad	#1506#01#13#02
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Renjiniringin əsas amilləri hansılardır? (Çəki: 1)

- Proses təfəkkürü, radikal dəyişiklik, informasiya texnologiyalarının və sistemlərinin imkanları.
- Radikal dəyişiklik, yeni səmərəli proseslərin yaradılması
- Yeni səmərəli proseslərin yaradılması, proses təfəkkürü, həddən artıq ehtiyatlı yanaşma
- Informasiya texnologiyalarının və sistemlərinin imkanları, radikal dəyişiklik, yeni səmərəli proseslərin yaradılması
- Proses təfəkkürü, həddən artıq ehtiyatlı yanaşma

Sual: Renjiniringin tətbiqi sahələri (Çəki: 1)

- Məsələnin reinteqrasiyası, işçi qüvvəsinin reinteqrasiyası, biliklərin reinteqrasiyası.
- İstehsalatın reinteqrasiyası, işçi qüvvəsinin reinteqrasiyası, təhsilin reinteqrasiyası;
- İşçi qüvvəsinin reinteqrasiyası, sənayenin reinteqrasiyası;
- Məsələnin reinteqrasiyası, sənayenin reinteqrasiyası; istehsalatın reinteqrasiyası;
- İşçi qüvvəsinin reinteqrasiyası, sənayenin reinteqrasiyası;

Sual: Reinjiniring prinsiplərinin tətbiqi işçilərin rolu və işə hazırlıqın təşkilində hansı dəyişikliklərlə nəticələnməlidir? (Çəki: 1)

- Nəzarət altında icradan müstəqil qərarların qəbuluna, məşqlərdən təhsilə;
 - Müstəqil qərarların qəbulundan nəzarət altında icraya, məşqlərdən təhsilə;
 - Nəzarət altında icradan müstəqil qərarların qəbuluna, təhsildən məşqlərə;
 - Müstəqil qərarların qəbulundan nəzarət altında icraya, təhsildən məşqlərə;
 - Düzgün cavab yoxdur
-

Sual: Reinjiniring prinsiplərinin tətbiqi əməyin ödənilməsinin , işin səmərəliliyinin qiymətləndirməsi və menecerlərin rollarının təşkilində hansı dəyişikliklərlə nəticələnməlidir? (Çəki: 1)

- Fəaliyyətin qiymətləndirilməsindən nəticənin qiymətləndirilməsinə, nəzarətçidən öyrədənə;
 - Nəticənin qiymətləndirilməsindən fəaliyyətin qiymətləndirilməsinə, nəzarətçidən öyrədənə;
 - Fəaliyyətin qiymətləndirilməsindən nəticənin qiymətləndirilməsinə, öyrədəndən nəzarətçiyə;
 - Nəticənin qiymətləndirilməsindən fəaliyyətin qiymətləndirilməsinə, öyrədəndən nəzarətçiyə;
 - Düzgün cavab yoxdur
-

Sual: Reinjiniring prinsiplərinin tətbiqi təşkilati struktur və inzibati işçilərin funksiyalarının təşkilində hansı dəyişikliklərlə nəticələnməlidir? (Çəki: 1)

- İerarxikdən üfiqiyə, katiblikdən liderliyə;
 - Üfiqidən ierarxikliyə, katiblikdən liderliyə;
 - İerarxikdən üfiqiyə, liderlikdən katibliyə;
 - Üfiqidən ierarxikliyə, liderlikdən katibliyə;
 - Düzgün cavab yoxdur
-

Sual: Prosyumer anlayışının mənası nədir? (Çəki: 1)

- Eyni zamanda istehsalçı olan inteqrasiyalı alıcı
 - İnteqrasiyalı alıcı
 - İstehsalçı
 - İnteqrasiyalı istehsalçı
 - Potensial alıcı
-

Sual: Prosesin idarə olunmasının inteqrasiyalı sxemi ilə ənənəvi sxemi arasında prinsipial fərq nədən ibarətdir? (Çəki: 1)

- Prosesi istehsal etmək qabiliyyətinin daim istehsal edilməsi - avtoistehsal
 - Alıcının öz əhatəsində «kənardan» təcrid edilmiş obyekt olaraq qalması
 - Məsərəflərin məhsula xətti surətdə çevrilməsi
 - Bazarın və alıcıların tədqiqindən istifadə olunması
 - Sənaye istehsalı elementlərinin təcrid edilməsi
-

Sual: Prosesin inteqrasiyalı idarə olunmasının əsas xüsusiyyəti nədir? (Çəki: 1)

- İstehlakçılarla istehsalçıları bir prosesdə birləşdirmək
 - İstehlakçılarla istehsalçıları biri birindən təcrid etmək
 - İstehsalçılara sərbəstlik vermək
 - İstehlakçılarla sərbəstlik vermək
 - Düzgün cavab yoxdur
-

Sual: Prosesin idarə edilməsinin ənənəvi sxemində əks-əlaqənin rolu nədir? (Çəki: 1)

- Alıcının müəssisədən ayrı düşməsinə yol verməmək
- Məhsulun təkrar layihələndirilməsi

- Alıcını və onun əhatəsini tanımaq üçün məlumatları toplamaq
 - Alıcını real prosesə cəlb etmək
 - Düzgün cavab yoxdur
-

Sual: Kinetik sahibkarlıq nədir? (Çəki: 1)

- Qərarların qəbuluna ənənəvi proqnozlaşdırma metodlarından istifadə etməyən yanaşmadır
 - Sahibkarlıq konsepsiyasında keçmiş meyillərin ekstrapolyasiyası metodlarından istifadə edilməsi
 - Meyilləri, orta kəmiyyətləri, ən çox ehtimal olunan fərziyyələri və i.a. qabaqcadan söyləmək
 - İşçini, sadəcə, qabiliyyətinə və təcrübəsinə görə işə götürmək
 - Düzgün cavab yoxdur
-

Sual: Reinjiniinqin tətbiq olunmadığı sahələr hansılardır? (Çəki: 1)

- məsələnin və biliklərin reinteqrasiyası
 - işçi qüvvəsinin və biliklərin reinteqrasiyası
 - biliklərin reinteqrasiyası
 - məsələnin və işçi qüvvəsinin reinteqrasiyası
 - virtual komandanın və intellektual mülkiyyətin reinteqrasiyası
-

Sual: Avtoishehsal nədir? (Çəki: 1)

- təkrar istehsal
- avtomobil istehsalı
- istehsal etmək qabiliyyətinin daim istehsal edilməsi
- istehlak etmək qabiliyyətinin daim istehsal edilməsi

heç biri

Sual: İfadəni tamamlayın: «Prosesin inteqrasiyalı idarə olunması - əsas xüsusiyyəti ... birləşdirmək olan sistemli idarəetmə metodudur» (Çəki: 1)

- vahid prosesdə istehlakçıları və istehsal vasitələrini
 - vahid prosesdə istehsalçıları və istehsal vasitələrini
 - vahid prosesdə sahibkarları və istehsalçıları
 - vahid prosesdə istehlakçıları və istehsalçıları
 - vahid prosesdə istehlakçıları və sahibkarları
-

Sual: Aşağıdakı ifadələrdən hansı kinetik sahibkarlığın infrastrukturunun adaptasiya vasitələri elementinə aiddir, (Çəki: 1)

- Ardıcıl, sistematik, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılığı dəyişərək, tapşırıqları təkrar bölüşdürərək problemə eyni zamanda müraciət etməyə imkanını yaradır.
 - Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir.
 - Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müştərilərlə saşizlər fasiləsiz və bir anlığa, "partiyalarla" deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur.
 - Sifariş üzrə kütləvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fərdi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir.
 - Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlana bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır.
-

Sual: Aşağıdakı ifadələrdən hansı kinetik sahibkarlığın infrastrukturunun xüsusi alıcılara xidmətin texnoloji prosesi elementinə aiddir, (Çəki: 1)

- Ardıcıl, sistematik, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılığı dəyişərək, tapşırıqları təkrar bölüşdürərək

problemə eyni zamanda müraciət etməyə imkanını yaradır.

- Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir.
- Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müştərilərlə saşızlər fasiləsiz və bir anlığa, "partiyalarla" deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur.
- Sifariş üzrə kütləvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fərdi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir.
- Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlana bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır.

Sual: Aşağıdakı ifadələrdən hansı kinetik sahibkarlığın infrastrukturunun minimal zaman məsrəfli sazişlər üçün informasiya texnologiyaları elementinə aiddir, (Çəki: 1)

- Ardıcıl, sistematik, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılığı dəyişərək, tapşırıqları təkrar bölüşdürərək problemə eyni zamanda müraciət etməyə imkanını yaradır.
- Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir.
- Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müştərilərlə saşızlər fasiləsiz və bir anlığa, "partiyalarla" deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur.
- Sifariş üzrə kütləvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fərdi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir.
- Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlana bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır.

Sual: Aşağıdakı ifadələrdən hansı kinetik sahibkarlığın infrastrukturunun daxili səbəblərdən törənmiş əməkdaşlıq və təlim üçün şəbəkələr elementinə aiddir, (Çəki: 1)

- Ardıcıl, sistemativ, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılığı dəyişərək, tapşırıqları təkrar bölüşdürərək problemə eyni zamanda müraciət etməyə imkanını yaradır.
- Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir.
- Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müştərilərlə saşızlər fasiləsiz və bir anlığa, "partiyalarla" deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur.
- Sifariş üzrə kütləvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fərdi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir.
- Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlana bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır.

Sual: Aşağıdakı ifadələrdən hansı kinetik sahibkarlığın infrastrukturunun eyni zamanlı iş üçün imkanların yaradılması elementinə aiddir, (Çəki: 1)

- Ardıcıl, sistemativ, əsaslı qaydaların əvəzinə fəaliyyətin ümumi planı işçilərə rolları hərəkətə gətirərək, ardıcılığı dəyişərək, tapşırıqları təkrar bölüşdürərək problemə eyni zamanda müraciət etməyə imkanını yaradır.
- Daxili toplantılar və münasibətlər şəbəkələr vasitəsilə mümkündür, köhnə lokal şəbəkələr şirkətin vahid ümumi şəbəkəsilə əvəz olunur, bu şəbəkədə bütün fəhlələr, işçilər iştirak edir.
- Bütün işçilər nə zaman, harada və hansı şəkildə istəsə, dəqiq, ən son informasiyanı almalıdır, müştərilərlə saşızlər fasiləsiz və bir anlığa, "partiyalarla" deyil, bir dəfəyə bağlanır, informasiya sistemlərinin mərkəzdən idarə etmə şöbəsinə heç bir ehtiyac yoxdur.
- Sifariş üzrə kütləvi istehsalı, yəni, əvvəlcədən müəyyənləşdirilmiş, əlverişli modullardan və parametrlərdən olan əmtəələrin ölçülərinə görə fərdi şəkildə düzəldilmiş əmtəələrin buraxılışını idarə edir.
- Kinetik sahibkarlıqda vasitələr son məqamda hazırlana bilməz, hadisələrin sonsuz sayına reaksiya vermək üçün onlar maksimal dərəcədə çevik, uzadılan və görünüşü dəyişkən olmalıdır, açar-sadəcə çeviklik deyil, uyğunlaşmadır.

Sual: Biliklərin reinteqrasiyası nədir, (Çəki: 1)

- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
 - onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
 - daha kiçik proseslərin yarım-məsələlərini və onlarla bağlı fəaliyyətləri daha iri inteqrasiyallaşmış bloklara və komplekslərə birləşdirir, hissələrin, komponentlərin, seqmentlərin sayını azaldır və onlardan məhsullar və proseslər təşkil edir;
 - prosesin kiçik deyil, böyük hissələrini yerinə yetirməyə və koordinasiya etməyə imkan verir, çoxfunksionallığı, işçilərin rotasiyasını, dextisaslaşmanı və prosesə əmlak hüququnu dəstəkləyir. Fəhlələrə avtonom komandalara əsasən işləməyə və ayrı-ayrı əməliyyatları deyil, inteqrallaşmış prosesləri koordinasiya etməyə imkan yaradır;
 - fəhlələr, işçilər prosesin getdikcə çox hissələrini öyrənməlidir (yəni, uğurlu koordinasiya etmək bacarığı olmalıdır). Bilik öz hərəkətlərini məqsədyönlü koordinasiya etmək bacarığıdır.
-

Sual: İşçi qüvvəsinin reinteqrasiyası nədir, (Çəki: 1)

- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
 - onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
 - daha kiçik proseslərin yarım-məsələlərini və onlarla bağlı fəaliyyətləri daha iri inteqrasiyallaşmış bloklara və komplekslərə birləşdirir, hissələrin, komponentlərin, seqmentlərin sayını azaldır və onlardan məhsullar və proseslər təşkil edir;
 - prosesin kiçik deyil, böyük hissələrini yerinə yetirməyə və koordinasiya etməyə imkan verir, çoxfunksionallığı, işçilərin rotasiyasını, dextisaslaşmanı və prosesə əmlak hüququnu dəstəkləyir. Fəhlələrə avtonom komandalara əsasən işləməyə və ayrı-ayrı əməliyyatları deyil, inteqrallaşmış prosesləri koordinasiya etməyə imkan yaradır;
 - fəhlələr, işçilər prosesin getdikcə çox hissələrini öyrənməlidir (yəni, uğurlu koordinasiya etmək bacarığı olmalıdır). Bilik öz hərəkətlərini məqsədyönlü koordinasiya etmək bacarığıdır.
-

Sual: Məsələnin reinteqrasiyası nədir, (Çəki: 1)

- biliklərin transformasiyası vərdişləri yüksək səviyyədə inkişaf etmişdir, onlar bir çox müxtəlif iş vəziyyətlərində tətbiq oluna bilər.
- onların biliklərinə və müasir iqtisadiyyatda onlara olan tələbatın təklifi üstələməsi faktına əsaslanır, onların əksəriyyəti bunu başa düşür və özünə daha əlverişli iş şəraiti yaratmaq üçün istifadə edir.
- daha kiçik proseslərin yarım-məsələlərini və onlarla bağlı fəaliyyətləri daha iri inteqrasiyallaşmış bloklara və komplekslərə birləşdirir, hissələrin, komponentlərin, seqmentlərin sayını azaldır və onlardan məhsullar və proseslər təşkil edir;
- prosesin kiçik deyil, böyük hissələrini yerinə yetirməyə və koordinasiya etməyə imkan verir, çoxfunksionallığı, işçilərin rotasiyasını, dextisaslaşmanı və prosesə əmlak hüququnu dəstəkləyir. Fəhlələrə avtonom komandalara əsasən işləməyə və ayrı-ayrı əməliyyatları deyil, inteqrallaşmış prosesləri koordinasiya etməyə imkan yaradır;
- fəhlələr, işçilər prosesin getdikcə çox hissələrini öyrənməlidir (yəni, uğurlu koordinasiya etmək bacarığı olmalıdır). Bilik öz hərəkətlərini məqsədyönlü koordinasiya etmək bacarığıdır.

BÖLMƏ: 04#02

Ad	04#02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: I qrup sahibkarlıq motivinə aiddir: (Çəki: 1)

- sahibkarın öz imperiyasının və ya sülaləsinin əsasını qoymağa çalışması ilə bağlıdır
- qələbə əzmi ilə bağlıdır
- yaradıcılıq sevinci ilə bağlıdır
- bazar şəraitində işçinin məhsuldarlığı onunəmək haqqının kəmiyyəti ilə eynidir
- bilikləri alınmasına və mənimsənilməsinə çəkilən pul məsrəflərinə bərabərdir

Sual: II qrup sahibkarlıq motivinə aiddir: (Çəki: 1)

- sahibkarın öz imperiyasının və ya sülaləsinin əsasını qoymağa çalışması ilə bağlıdır
 - qələbə əzmi ilə bağlıdır
 - yaradıcılıq sevinci ilə bağlıdır
 - bazar şəraitində işçinin məhsuldarlığı onun əmək haqqının kəmiyyəti ilə eynidir
 - bilikləri alınmasına və mənimsənilməsinə çəkilən pul məsrəflərinə bərabərdir
-

Sual: III qrup sahibkarlıq motivinə aiddir: (Çəki: 1)

- sahibkarın öz imperiyasının və ya sülaləsinin əsasını qoymağa çalışması ilə bağlıdır
 - qələbə əzmi ilə bağlıdır
 - yaradıcılıq sevinci ilə bağlıdır
 - bazar şəraitində işçinin məhsuldarlığı onun əmək haqqının kəmiyyəti ilə eynidir
 - bilikləri alınmasına və mənimsənilməsinə çəkilən pul məsrəflərinə bərabərdir
-

Sual: Bekkerə görə, bazar şəraitində işçinin məhsuldarlığı- (Çəki: 1)

- onun əmək haqqının kəmiyyəti ilə eynidir
 - əmək posesində istifadəsi əlavə gəliri təmin edən bilik ehtiyatları ilə müəyyənləşir
 - biliklərin alınmasına və mənimsənilməsinə çəkilən pul məsrəflərinə bərabərdir
 - yaradıcılıq sevinci ilə bağlıdır
 - qələbə əzmi ilə bağlıdır
-

Sual: Bekkerə görə insan kapitalının əsas növləri aşağıdakılardır. 1. ümumi biliklər 2. təhsilə qoyulan investisiyalar 3. xüsusi biliklər 4. digər növ biliklər (Çəki: 1)

- 1,4
- 1,2,3

- 1,3,4
 - 3,4
 - 1,2,3,4
-

Sual: Ümumi insan kapitalı nəyi təmin edir? (Çəki: 1)

- işçiyə bir çox firmalarda əlavə gəliri
 - işçiyə yalnız həmin firmadan əlavə gəlir
 - əmək haqqına əlavəni və faiz dərəcəsini bir-birinə bağlayan kəmiyyət nisbətini
 - investisiyaların miqdarını
 - iş yerində hazırlıq işçinin biliklərini artırmaqla onun əmək haqqını yüksətməyi
-

Sual: Xüsusi insan kapitalı nəyi təmin edir? (Çəki: 1)

- işçiyə bir çox firmalarda əlavə gəliri
 - işçiyə yalnız həmin firmadan əlavə gəlir
 - əmək haqqına əlavəni və faiz dərəcəsini bir-birinə bağlayan kəmiyyət nisbətini
 - investisiyaların miqdarını
 - iş yerində hazırlıq işçinin biliklərini artırmaqla onun əmək haqqını yüksətməyi
-

Sual: İnsan kapitalına investisiya qoyulmasının modelinin ehtimalları bunlardır 1.təhsil aldıqdan sonra işçinin əmək stajı sonsuz böyük kəmiyyət kimi qəbul olunur 2.illik faiz dərəcəsi dəyişməzdir 3.əmək haqqına faiz dərəcəsini bir-birinə bağlayan kəmiyyət nisbətini müəyyənləşdirir 4.vəsaitlər müəyyən zaman anında investisiya kimi ümumi insan kapitalına bütünlüklə qoyulur (Çəki: 1)

- 1,3,4
- 3,4
- 1,4
- 1,2,4

1,2,3

Sual: İşçinin faktiki təhsil müddəti az məhsuldar hesab edilir: (Çəki: 1)

- əgər təhsil müddəti hədd səviyyəsindən aşağıdırsa
 - əgər təhsil müddəti hədd səviyyəsindən yuxarıdırsa
 - əgər hər hansı qabiliyyətsiz işçi nüfuz xatirinə yüksək təhsil alarsa
 - əgər qabiliyyətli işçi yüksək təhsil almağa tənbəllik edirsə
 - əgər işçilər müxtəlif məsrəflər çəkərək,eyni iqtisadi nəticəyə nail olarsa
-

Sual: Cəmiyyətlər ilə fərdi orqanizmlər arasında başlıca fərqlərə aid deyil: (Çəki: 1)

- cəmiyyətlərin spesifik zahiri formaları yoxdur
 - fərdi orqanizmi əmələ gətirən canlı toxuma bütöv kütlə təşkil etdiyi halda cəmiyyətləri təşkil edən canlı elementlər yer səthinin müəyyən hissəsində geniş sahəyə səpələnmişlər
 - fərdi orqanizmin canlı elementlərinin hər biri heç yerə ayrılmadan əsasən öz yerində qalır
 - heyvanın bədənində toxumaların yalnız müəyyən növünün hissiyatı vardır
 - canlı orqanizmlərdə qan dövranı eyni rol oynayır
-

Sual: Kauza görə firmanın optimal ölçüsü aşağıdakı amillərlə müəyyənləşir: (Çəki: 1)

- İdarəetmə resurslarında mənfəətin azalması
 - Təşkilat məsrəfləri
 - Təşkilat məsrəflərini təşkil edən transaksiyaların sayından asılılığı
 - istehsal amillərinin qiymətləri
 - bütün variantlar doğrudur
-

Sual: Təşkilat məsrəflərinə aiddir: (Çəki: 1)

- istehsal amillərini məkanca yaxınlaşdırmağa imkan verən ixtiralar firmanın ölçülərini böyüməsi meylini yaradır
- həyata keçirilən transaksiyaların sayı çoxaldıqca sahibkar resuslarından ən yüksək fayda ilə istifadə edə bilmir
- əlavə transaksiyaların təşkilinə çəkilən məsrəflər arta bilir
- əmək bazarında inhisarçı firmanın böyüməsi əmək haqqı dərəcəsinin o qədər çox artmasına gətirib çıxara bilər
- bütün variantlar düzgündür

BÖLMƏ: 1506#01#01

Ad	1506#01#01
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: Praktiki iqtisadiyyat nədir? (Çəki: 1)

- iqtisadiyyat hər hansı subyektiv qiymətləndirmədən asılı olmayan obyektiv realıqdan ibarətdir.
- iqtisadiyyat özündə insanın nadir şəxsi keyfiyyətlərindən asılı olan şüur məhsulunu əks etdirir.
- iqtisadiyyat hər hansı obyektiv qiymətləndirmədən asılı olmayan obyektiv realıqdan ibarətdir.
- iqtisadiyyat özündə insanın nadir şəxsi keyfiyyətlərindən asılı olmayan şüur məhsulunu əks etdirir.
- iqtisadiyyat özündə insanın fərdi şəxsi keyfiyyətlərindən asılı olmayan şüur məhsulunu əks etdirir.

Sual: Nəzəri iqtisadiyyat nədir? (Çəki: 1)

- iqtisadiyyat özündə insanın nadir şəxsi keyfiyyətlərindən asılı olan şüur məhsulunu əks etdirir.

- iqtisadiyyat hər hansı subyektiv qiymətləndirmədən asılı olmayan obyektiv reallıqdan ibarətdir.
 - iqtisadiyyat hər hansı obyektiv qiymətləndirmədən asılı olmayan obyektiv reallıqdan ibarətdir.
 - iqtisadiyyat özündə insanın nadir şəxsi keyfiyyətlərindən asılı olmayan şüur məhsulunu əks etdirir.
 - iqtisadiyyat özündə insanın fərdi şəxsi keyfiyyətlərindən asılı olmayan şüur məhsulunu əks etdirir.
-

Sual: Bir - birinə zidd olan iqtisadi məktəbləri seçin. 1. Klassiklər - sosialistlər 2. Klassiklər - neoklassiklər 3. Neoklassiklər - institusionalistlər 4. Monetaristlər - keynsçilər 5. Sosialistlər - keynsçilər (Çəki: 1)

- 1,3,4
 - 2,3,4
 - 1,2,5
 - 3,4,5
 - 2,4,5
-

Sual: İnformasiya cəmiyyətini təyin edərkən iqtisadçılar hansı meyarlardan istifadə edirlər? (Çəki: 1)

- Variantların hamısı doğrudu
 - Texnoloji, iqtisadi
 - Əmək, məkan
 - İstehlak
 - Keativ
-

Sual: Texnoloji meyara qarşı aşağıdakı etiraz irəli sürülür (Çəki: 1)

- Texnologiyalar sosial sahədən ayrılmazdır, onlar sosial sahənin tərkib hissələridir

- İnformasiya həcmələrinin ölçülməsinə dəyər yanaşması iqtisadi fəaliyyətin müxtəlif ictimai əhəmiyyətə malik olan ayrı ayrı növlərini birləşdirir
 - Əməyin informasiya və ya qeyri - informasiya növlərinə aid edilməsinin obyektiv üsulu yoxdur
 - Şəbəkənin dəqiq tərifini vermək çox çətindir
 - informasiyanın yaradılması və yayılması çox vaxt reklam şirkətlərinin və siyasi partiyaların məqsədlərinə tabe edilir
-

Sual: İqtisadi meyara qarşı aşağıdakı etiraz irəli sürülür (Çəki: 1)

- İnformasiya həcmələrinin ölçülməsinə dəyər yanaşması iqtisadi fəaliyyətin müxtəlif ictimai əhəmiyyətə malik olan ayrı ayrı növlərini birləşdirir
 - Texnologiyalar sosial sahədən ayrılmazdır, onlar sosial sahənin tərkib hissələridir
 - Əməyin informasiya və ya qeyri - informasiya növlərinə aid edilməsinin obyektiv üsulu yoxdur
 - Şəbəkənin dəqiq tərifini vermək çox çətindir
 - informasiyanın yaradılması və yayılması çox vaxt reklam şirkətlərinin və siyasi partiyaların məqsədlərinə tabe edilir
-

Sual: Əmək meyarına qarşı aşağıdakı etiraz irəli sürülür (Çəki: 1)

- Əməyin informasiya və ya qeyri - informasiya növlərinə aid edilməsinin obyektiv üsulu yoxdur
 - Texnologiyalar sosial sahədən ayrılmazdır, onlar sosial sahənin tərkib hissələridir
 - İnformasiya həcmələrinin ölçülməsinə dəyər yanaşması iqtisadi fəaliyyətin müxtəlif ictimai əhəmiyyətə malik olan ayrı ayrı növlərini birləşdirir
 - Şəbəkənin dəqiq tərifini vermək çox çətindir
 - informasiyanın yaradılması və yayılması çox vaxt reklam şirkətlərinin və siyasi partiyaların məqsədlərinə tabe edilir
-

Sual: Məkan meyarına qarşı aşağıdakı etiraz irəli sürülür (Çəki: 1)

- Şəbəkənin dəqiq tərifini vermək çox çətindir
 - Texnologiyalar sosial sahədən ayrılmazdır, onlar sosial sahənin tərkib hissələridir
 - İnformasiya həcmələrinin ölçülməsinə dəyər yanaşması iqtisadi fəaliyyətin müxtəlif ictimai əhəmiyyətə malik olan ayrı ayrı növlərini birləşdirir
 - Əməyin informasiya və ya qeyri - informasiya növlərinə aid edilməsinin obyektiv üsulu yoxdu
 - informasiyanın yaradılması və yayılması çox vaxt reklam şirkətlərinin və siyasi partiyaların məqsədlərinə tabe edilir
-

Sual: İstehlak meyarına qarşı aşağıdakı etiraz irəli sürülür (Çəki: 1)

- informasiyanın yaradılması və yayılması çox vaxt reklam şirkətlərinin və siyasi partiyaların məqsədlərinə tabe edilir
 - Şəbəkənin dəqiq tərifini vermək çox çətindir
 - Texnologiyalar sosial sahədən ayrılmazdır, onlar sosial sahənin tərkib hissələridir
 - İnformasiya həcmələrinin ölçülməsinə dəyər yanaşması iqtisadi fəaliyyətin müxtəlif ictimai əhəmiyyətə malik olan ayrı ayrı növlərini birləşdirir
 - Əməyin informasiya və ya qeyri - informasiya növlərinə aid edilməsinin obyektiv üsulu yoxdu
-

Sual: Kreativ meyara qarşı aşağıdakı etiraz irəli sürülür (Çəki: 1)

- İndiyədək elmlə yaradıcılığın birmənalı tərfi mövcud deyil
 - Şəbəkənin dəqiq tərifini vermək çox çətindir
 - Texnologiyalar sosial sahədən ayrılmazdır, onlar sosial sahənin tərkib hissələridir
 - İnformasiya həcmələrinin ölçülməsinə dəyər yanaşması iqtisadi fəaliyyətin müxtəlif ictimai əhəmiyyətə malik olan ayrı ayrı növlərini birləşdirir
 - Əməyin informasiya və ya qeyri - informasiya növlərinə aid edilməsinin obyektiv üsulu yoxdu
-

Sual: " İqtisadi insan " modeli necə xarakter daşıyır? (Çəki: 1)

- Mexanistik xarakter
 - Üzvi xarakter
 - Qeyri üzvi xarakter
 - Sosioloji xarakter
 - Siyasi xarakter
-

Sual: " Kreativ insan " konsepsiyası ndcə xarakter daşıyır? (Çəki: 1)

- Üzvi xarakter
 - Mexanistik xarakter
 - Qeyri üzvi xarakter
 - Sosioloji xarakter
 - Siyasi xarakter
-

Sual: " Kreativ insan " modelinə uyğun olan yönüm hansıdır? (Çəki: 1)

- Məhsuldar yönüm
 - Bazar yönümü
 - Malik olmaq yönümü
 - Heç biri
 - Hamısı doğrudur
-

Sual: " iqtisadi insan " modelinə uyğun olan yönüm hansıdır? (Çəki: 1)

- Bazar yönümü
- Məhsuldar yönüm

- Var olmaq yönümü
- Heç biri
- Hamısı doğrudur

BÖLMƏ: 1506#02#01

Ad	1506#02#01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: İnformasiya iqtisadiyyatının əsas metodologiyası prinsiplərinə hansıları aid etmək olar? 1. Şəxsi yanaşma 2. Psixoloji yanaşma 3. Siyasi yanaşma 4. Qrup yanaşması 5. Sosial yanaşma (Çəki: 1)

- 1,2,4
- 1,4,5
- 2,3,5
- 3,4,5
- 2,3,4

Sual: İnformasiya iqtisadiyyatının əsas metodoloji prinsiplərinə hansıları aid etmək olar? 1. Qlobal yanaşma 2. Empirik yanaşma 3. Lokal yanaşma 4. Sosiometrik yanaşma 5. Regional yanaşma (Çəki: 1)

- 2,3,4
- 1,2,3
- 2,4,5
- 1,4,5
- 3,4,5

Sual: İnsanın məqsədlərinin ziddiyyətli olması ona məxsus nəyi əks etdirir (Çəki: 1)

- Ekzistensial dixotomiyasını
- Mövcudluq dixotomiyasını
- Tarixi dixotomiyasını
- Səmərəlilik dixotomiyasını
- Tanzaksiya dixotomiyasını

Sual: Humanist etikanın yaradıcısı kimdir? (Çəki: 1)

- Erix Fromm
- Vladimir İvanoviç
- Anri Berqson
- Aristotel
- Demokrit

BÖLMƏ: 1506#03#01

Ad	1506#03#01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Postsənaye cəmiyyəti nəyə əsaslanır? (Çəki: 1)

- Xidmətlərə
- Təkliflərə
- Tələblərə
- İstehsallara

Bazara

Sual: Postsənaye terminini ilk dəfə kim və nə zaman işlətmişdir? (Çəki: 1)

- Daniel Bell 1919-cu ildə
 - Erix Fromm 1922-ci ildə
 - Anri Berqson 1920-ci ildə
 - Daniel Bell 1922-ci ildə
 - Erix Fromm 1920-ci ildə
-

Sual: "Yeni sənaye cəmiyyəti" əsərinin müəllifi kimdir? (Çəki: 1)

- Con Kennet
 - Erix Fromm
 - Daniel Bell
 - Anri Berqson
 - Ulrix Bek
-

Sual: Helbreyt fəaliyyətin neçə əsas motivini ayırd edirdi? (Çəki: 1)

- 4
 - 3
 - 2
 - 1
 - 5
-

Sual: Helbreyt fəaliyyətin hansı əsas motivlərini ayırd edir? 1. Məcburetmə 2. Pul mükafatı 3. Məqsədlərin üstün tutulması 4. Uyğunlaşdırılma 5. Məqsədlərin uyğunlaşdırılması 6. Eyniləşdirmə (Çəki: 1)

1,2,5,6

1,3,5,6

3,4,5,6

2,3,5,6

1,2,3,4

Sual: İnsanın dəyişmiş təbiətlə qarşılıqlı əlaqəsidir. Cümləni tamamlayın (Çəki: 1)

Sənaye cəmiyyəti

Postsənaye cəmiyyəti

Yeni sənaye cəmiyyəti

Risk cəmiyyəti

Mövcud sənaye cəmiyyəti

Sual: "İnsanlar arasında oyun" üzərində qurulmuşdur. Cümləni tamamlayın. (Çəki: 1)

Postsənaye cəmiyyəti

Sənaye cəmiyyəti

Yeni sənaye cəmiyyəti

Risk cəmiyyəti

Mövcud sənaye cəmiyyəti

Sual: " Risk cəmiyyəti" kitabının müəllifi? (Çəki: 1)

Ulrix Bek

Con Kennet

Erix Fromm

Daniel Bell

Anri Berqson

Sual: Postiqtisadi dövrə keçid nə ilə xarakterizə olunur? (Çəki: 1)

- İnsanın maraqları maddi maraqlar müstəvisinin hüdudlarından kənara çıxır
 - İnsanın maraqları siyasi maraqlar müstəvisinin hüdudlarından kənara çıxır
 - İnsanın maraqları sosioloji maraqlar müstəvisinin hüdudlarından kənara çıxır
 - İnsanın maraqları mənəvi maraqlar müstəvisinin hüdudlarından kənara çıxır
 - İnsanın maraqları iqtisadi maraqlar müstəvisinin hüdudlarından kənara çıxır
-

Sual: Təsisatlar nədir? (Çəki: 1)

- İnsanların həyatda rəhbər tutduqları ədət edilmiş təfəkkür tərzidir
 - İnsanların həyatda rəhbər tutmadıqları ədət edilmiş təfəkkür tərzidir
 - İnsanların həyatda rəhbər tutduqları ədət edilməmiş olan təfəkkür tərzidir
 - İnsanların həyatda rəhbər tutduqları ədət edilmiş tərzdir
 - İnsanların həyatda ədət edilməkdə olan təfəkkür tərzidir
-

Sual: Daha dayanıqlı təsisatlar nə mənşəli olur? (Çəki: 1)


- Bioloji
 - Fizioloji
 - Sosioloji
 - Siyasi
 - Maddi
-

Sual: Postsənaye cəmiyyəti həmdə? (Çəki: 1)

- Bilik cəmiyyətidir

- Sosial cəmiyyətdir
- Siyasi cəmiyyətdir
- Şüur cəmiyyətidir
- Düşüncə cəmiyyətidir

BÖLMƏ: 1506#04#01

Ad	1506#04#01
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: Bekkerə görə insan kapitalı əmək prosesində istifadəsi əlavə gəliri təmi edən nə ilə müəyyənləşir? (Çəki: 1)

- Bilik ehtiyatları
- Verilən ehtiyatları
- İnformasiya ehtiyatları
- Məlumat ehtiyatları
- Gəlir ehtiyatları

Sual: Cəmiyyət ilə fərdi orqanizm arasında başlıca fərq: (Çəki: 1)

- Cəmiyyətlərin spesifik formaları yoxdur
 - Cəmiyyətlərin spesifik formaları var
 - Sosial orqanizmin elementləri 1yerdən başqa yerə hərəkət edə bilmir
 - Cəmiyyətlərin spesifik formaları ola bilər
 - Sosial orqanizmin elementləri 1yerdən başqa yerə hərəkət etmək qabiliyyətinə malik deyil
-

Sual: Cəmiyyət ilə fərdi orqanizm arasında başlıca fərq: (Çəki: 1)

- Fərdi orqanizmin canlı elementlərinin hər biri heç yerə ayrılmadan əsasən öz yerində qalır
 - Sosial orqanizmin elementləri 1 yerdən başqa yerə hərəkət edə bilmir
 - Sosial orqanizmin elementləri 1 yerdən başqa yerə hərəkət etmək qabiliyyətinə malik deyil
 - Cəmiyyətlərin spesifik formaları var
 - Cəmiyyətlərin spesifik formaları ola bilər
-

Sual: Dyurkheymə görə əmək bölgüsünün funksiyası nədir? (Çəki: 1)

- 2vəya 1neçə şəxsiyyət arasında həmrəylik yaratmaq
 - 1neçə şəxsiyyət arasında həmrəylik yaratmaq
 - 2 şəxsiyyət arasında həmrəylik yaratmaq
 - 1neçə şəxsiyyət arasında rəqabət yaratmaq
 - 2 şəxsiyyət arasında rəqabət yaratmaq
-

Sual: Dyurkheymə görə həmrəyliyin neçə növü var? (Çəki: 1)

- 2
 - 1
 - 3
 - 4
 - 5
-

Sual: Dyurkheymə görə həmrəyliyin növləri hansılardır? (Çəki: 1)

- Mexaniki və orqanik
- Mexaniki və oxşarlığa görə

- Orqanik və əmək bölgüsünə görə
 - Heç biri
 - Hamısı
-

Sual: Əmək bölgüsü inkişaf etdikcə fərdlər arasında rəqabət necə dəyişir? (Çəki: 1)

- Zəifləyir
 - Güclənir
 - Dəyişmir
 - Rəqabət stabildir
 - 2dəfə artır
-

Sual: Firmanın davranışının bütün normal və qabaqcadan bilinən nümunələrini ifadə edən ümumi termindir. Cümləni tamamlayın (Çəki: 1)

- Ülgü
 - Təkamül
 - Mənfəət
 - Gəlir
 - Tarazlıq
-

Sual: Tranzaksiya məsrəfləri nədir? (Çəki: 1)

- Əqdin bağlanmasına çəkilən məsrəfdir
 - Firmanın bağlanmasına çəkilən məsrəfdir
 - Əqdin açılmasına çəkilən məsrəfdir
 - Firmanın açılmasına çəkilən məsrəfdir
 - Müəssisənin açılmasına çəkilən xərcdir
-

Sual: Resursların istiqamətinin sahibkardan asılı olduğu zaman yaranan münasibətlər sistemidir. Cümləni tamamlayın (Çəki: 1)

- Firma
 - Şirkət
 - Sahibkarlıq
 - Kapital
 - Bank
-

Sual: Firmanın optimal ölçüsü aşağıdakı amillə müəyyən olunur (Çəki: 1)

- İdarəetmə resursundan mənfəətin azalması
 - İdarəetmə resursundan mənfəətin çoxalması
 - İdarəetmə resursundan mənfəətin dəyişilməməsi
 - İdarəetmə resursundan istifadə edilməməsi
 - Heç biri
-

Sual: Firmanın optimal ölçüsü aşağıdakı amillə müəyyən olunur (Çəki: 1)

- Təşkilat məsrəfləri
 - Şirkət məsrəfləri
 - Dövlər məsrəfləri
 - Hamısı
 - Heç biri
-

Sual: Firmanın optimal ölçüsü aşağıdakı amillə müəyyən olunur (Çəki: 1)


- Hamısı
- Təşkilat məsrəfləri

- İdarəetmə resursundan mənfəətin azalması
- İstehsal amillərinin qiymətləri və onların firmanın ölçüsündən asılılığı
- Heç biri

Sual: İnformasiyanın birləşməsi nə zaman baş verir? (Çəki: 1)

- 2 alıcı tələb edilən qiymətlərə dair əldə etdikləri informasiyanı təmännasız mübadilə edir
- bir neçə alıcı tələb edilən qiymətlərə dair əldə etdikləri informasiyanı təmännasız mübadilə edir
- 2 alıcı təklif edilən qiymətlərə dair əldə etdikləri informasiyanı təmännasız mübadilə edir
- 2 alıcı tələb edilən qiymətlərə dair əldə etdikləri informasiyanı təmännasız mübadilə etmir
- 2 alıcı təklif edilən qiymətlərə dair əldə etdikləri informasiyanı təmännasız mübadilə etmir

BÖLMƏ: 1506#05#01

Ad	1506#05#01
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	100 %

Sual: İnsanı neçə növ obyekt əhatə edir? (Çəki: 1)

- 2
- 1
- 3
- 4
- 5

Sual: İnsanı hansı növ obyektlər əhatə edir? (Çəki: 1)

- Maddi və informasiya
- Qeyri maddi və informasiya
- Maddi və məlumat
- Qeyri maddi və məlumat
- Hamısı

Sual: İnsanların ali fəaliyyəti prosesində istifadə olunan informasiya məhsulu necə adlanır? (Çəki: 1)

- Yaradıcılıq resursu
- Kəşfiyyat resursu
- incəsənət resursu
- Kreativlik resursu
- Hamısı

Sual: İnformasiya məlumatları və yaradıcılıq resursları birlikdə nəyi əmələ gətirir? (Çəki: 1)

- Cəmiyyətin informasiya resurslarını
- Cəmiyyətin yaradıcılıq resurslarını
- Dövlətin informasiya resurslarını
- Dövlətin yaradıcılıq resurslarını
- Hamısını

Sual: Mədəniyyət vasitəsilə informasiya təsiri aşağıdakı xassələrə malikdir: (Çəki: 1)

- 1 informasiya təsiri obyektlərinin maksimum mümkün olan sayı prinsipcə qeyri-məhduddur

- 2 informasiya təsiri obyektlərinin maksimum mümkün olan sayı prinsipcə qeyri-məhduddur
 - 3 informasiya təsiri obyektlərinin maksimum mümkün olan sayı prinsipcə qeyri-məhduddur
 - Bir neçə informasiya təsiri obyektlərinin maksimum mümkün olan sayı prinsipcə qeyri-məhduddur
 - Heç biri
-

Sual: Mədəniyyət vasitəsilə informasiya təsiri aşağıdakı xassələrə malikdir: (Çəki: 1)

- Mədəni dəyərlər şəxsizləşmiş və adsız ola bilər
 - Mədəni dəyərlər şəxsizləşmiş ola bilər
 - Mədəni dəyərlər adsız ola bilər
 - Mədəni dəyərlər şəxsizləşmiş ola bilməz
 - Mədəni dəyərlər adsız ola bilməz
-

Sual: Mədəniyyət vasitəsilə informasiya təsiri aşağıdakı xassələrə malikdir: (Çəki: 1)

- Mədəni dəyərlərdən istifadə onların yaradılmasından 100lərcə il sonra baş verə bilər
 - Mədəni dəyərlərdən istifadə onların yaradılmasından 100lərcə il sonra baş verə bilməz
 - Mədəni dəyərlərdən istifadə onların yaradılmasından 1000lərcə il sonra baş verə bilər
 - Mədəni dəyərlərdən istifadə onların məhvindən 100lərcə il sonra baş verə bilər
 - Heç biri
-

Sual: Mədəniyyət vasitəsilə informasiya təsiri aşağıdakı xassələrə malikdir: (Çəki: 1)

- Informasiya təsiri 1yönlü xarakter daşıyır
- Informasiya təsiri 2yönlü xarakter daşıyır

- İnformasiya təsiri 3yönlü xarakter daşıyır
 - İnformasiya təsiri 4yönlü xarakter daşıyır
 - Heç biri
-

Sual: Mədəniyyət vasitəsilə informasiya təsiri aşağıdakı xassələrə malikdir: (Çəki: 1)

- Mədəni dəyərlər xalis formalarda təqdim olunmuşdur
 - Mədəni dəyərlər xalis formalarda təqdim olunmur
 - Mədəni dəyərlər yazılı formalarda təqdim olunmuşdur
 - Mədəni dəyərlər şifahi formalarda təqdim olunmuşdur
 - Heç biri
-

Sual: Mədəniyyət vasitəsilə informasiya təsiri aşağıdakı xassələrə malikdir: (Çəki: 1)

- Hamısı
 - 1 informasiya təsiri obyektlərinin maksimum mümkün olan sayı prinsipçə qeyri-məhduddur
 - Mədəni dəyərlər şəxsizləşmiş və adsız ola bilər
 - Mədəni dəyərlərdən istifadə onların yaradılmasından 100lərcə il sonra baş verə bilər
 - İnformasiya təsiri 1yönlü xarakter daşıyır
-

Sual: İnformasiyanın qeyri-əmtəə xassəsi hansıdır? (Çəki: 1)

- Satışdan sonra istehlak imkanı
- Satışdan sonra istehsal imkanı
- Satışdan əvvəl istehlak imkanı
- Satışdan əvvəl istehsal imkanı
- Satışdan sonra mənfəət imkanı

Sual: İnformasiyanın qeyri-əmtəə xassəsi hansıdır? (Çəki: 1)

- Satılmadan öncə istehlak imkanı
- Satılmadan sonra istehlak imkanı
- Satılmadan öncə istehsal imkanı
- Satılmadan sonra istehsal imkanı
- Heç biri

Sual: İctimai nemət neçə xassəyə malikdir? (Çəki: 1)

- 3
- 2
- 1
- 4
- 5

Sual: İctimai nemətin xassəsi hansıdır? (Çəki: 1)

- Rəqabətsizlik
- Rəqabət
- İstisnaedicilik
- Müxtəlifvaxtlılıq
- Hamısı

Sual: İctimai nemətin xassəsi hansıdır? (Çəki: 1)

- İstisnaedilməzlik
- Rəqabət

- İstisnaedicilik
 - Müxtəlifvaxtlılıq
 - Hamısı
-

Sual: İctimai nemətin xassəsi hansıdır? (Çəki: 1)

- Eynivaxtlılıq
 - Rəqabət
 - İstisnaedicilik
 - Müxtəlifvaxtlılıq
 - Hamısı
-

Sual: Tədqiqatçılara görə insanlararası qarşılıqlı əlaqənin tarixən ilk forması hansıdır? (Çəki: 1)

- Nitq mübadiləsi
 - Yazı mübadiləsi
 - Əmtəə mübadiləsi
 - Kapital mübadiləsi
 - Hamısı
-

Sual: Pul meydana gəldikdə nə baş verdi? (Çəki: 1)

- Əmtəə mübadiləsi sistemi prinsipial dəyişikliyə məruz qaldı
 - Əmtəə mübadiləsi sistemi prinsipial dəyişikliyə məruz qalmadı
 - Əmtəə mübadiləsi sistemi struktur dəyişikliyə məruz qaldı
 - Hamısı
 - Heç biri
-

Sual: İnformasiya məhsulu aşağıdakı halda ictimai nemətdir (Çəki: 1)

- İnformasiya məhsulu bilikdir
- İnformasiya məhsulu məlumatdır
- İnformasiya məhsulu informasiyadır
- İnformasiya məhsulu verilənlərdir
- Heç biri

Bölmə: 1506#06#01

Ad	1506#06#01
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: Fərdi rifah nədir? (Çəki: 1)

- İnsanın həyat fəaliyyətinin bütün aspektlərinin inteqral qiymətidir
- İnsanın həyat fəaliyyətinin bütün aspektlərinin inteqral qiyməti deyil
- İnsanın həyat fəaliyyətinin bütün aspektlərinin diskret qiymətidir
- İnsanın həyat fəaliyyətinin lazımi aspektlərinin inteqral qiymətidir
- Heç biri

Sual: Rifahın institusional nəzəriyyəsinə qurmağın birinci yolu hansı prinsipə əsaslanır? (Çəki: 1)

- Metodoloji plüralizm
- Metodoloji institusional
- Datoloji plüralizm

Datoloji institutional

Hamısı

Sual:nəzəriyyəsi etalon etik sistemə əsaslanan institusional rifah nəzəriyyəsidir. Cümləni tamamlayın (Çəki: 1)

İctimai tərəqqi

Fərdi tərəqqi

Fərdi təkamül

İctimai təkamül

Heç biri

Sual: İnsanın utilitarist rifahı onun rifahına verdiyi hansı qiymətinə deyilir? (Çəki: 1)

Subyektiv

Obyektiv

Fərdi

İctimai

Emosional

Sual: Bentam həzzin neçə növünü sadalayır? (Çəki: 1)

14

11

13

15

17

Sual: Bentamın sadaladığı həzzin neçəsi ibtidai həzrlərə aid edilə bilər? (Çəki: 1)

- 2
 - 1
 - 3
 - 4
 - 5
-

Sual: Bentamin sadaladığı həzlərdən hansılar ibtədai həzlərə aid edilə bilər? (Çəki: 1)

- Duyğular və yüngülləşmə
 - Dostluq və incəsənət
 - Möminlik və xeyirxahlıq
 - Yaddaş və xatirə
 - Təxəyyül və duyğular
-

Sual: Predmetin və ya hadisənin konkret insanın rifahının yüksəlməsinə səbəb olmaq qabiliyyətidir. Cümləni tamamlayın (Çəki: 1)

- Faydalılıq
 - Kapital
 - İnvestisiya
 - Məsərəflər
 - Gəlirlər
-

Sual: Bekkerə görə insan kapitalı nədir? (Çəki: 1)

- İnsanın əldə etdiyi pul gəlirləri axınına təsir göstərən şəxsi keyfiyyətləridir
- İnsanın əldə etdiyi pul gəlirləri axınına təsir göstərən qrup keyfiyyətləridir
- İnsanın xərclədiyi pul gəlirləri axınına təsir göstərən şəxsi keyfiyyətləridir

- İnsanın xərclədiyi pul gəlirləri axınına təsir göstərən qrup keyfiyyətləridir
 - İnsanın əldə etdiyi pul gəlirləri axınına təsir göstərməyən şəxsi keyfiyyətləridir
-

Sual: Utilitarist yanaşma nəyi əsas götürür? (Çəki: 1)

- Nemətin dəyəri onun həmin fərdə təmin etdiyi faydalılıq ilə eynidir
 - Nemətin dəyəri onun insanları təmin etdiyi faydalılıq ilə eynidir
 - Nemətin dəyəri onun həmin fərdə təmin etdiyi faydalılıq ilə tərs mütənasibdir
 - Nemətin dəyəri onun həmin fərdə təmin etdiyi faydalılıq ilə düz mütənasibdir
 - Nemətin dəyəri onun həmin fərdə təmin etdiyi faydalılıq 2dəfə çoxdur
-

Sual: Natural - maddi yanaşma nəyə əsaslanır? (Çəki: 1)

- Kapitalla onun yaratdığı nemətlərin yekcins olmasına dair ehtimalla əsaslanır
 - Kapitalla onun yaratdığı nemətlərin müxtəlif cins olmasına dair ehtimalla əsaslanır
 - Kapitalla onun yaratdığı nemətlərin yekcins olmasına dair ehtimalla əsaslanmır
 - Kapitalla onun yaratdığı xərclərin yekcins olmasına dair ehtimalla əsaslanır
 - Kapitalla onun yaratdığı tələbin yekcins olmasına dair ehtimalla əsaslanır
-

Sual: Pul gəliri nədir? (Çəki: 1)

- İstifadə olunan kreativ kapitalın həcminə təsir göstərən ən mühüm amildir
 - İstifadə olunmayan kreativ kapitalın həcminə təsir göstərən ən mühüm amildir
 - İstifadə olunan kreativ kapitalın həcminə təsir göstərən mühüm amil deyildir
 - Əldə olunan kreativ kapitalın həcminə təsir göstərən ən mühüm amildir
 - Əldə olunan kreativ kapitalın həcminə təsir göstərən ən mühüm amil deyildir
-

Sual: Kreativ kapital konsepsiyası H.Bekkerin insan kapitalı konsepsiyasından aşağıdakı

aspektlərdə fərqlənir: 1. Ölçü vahidləri 2. Xərclərin rolu 3. Kapitalın yaradılması 4. Gəlirin rolu 5. Məkana görə dəyişmə 6. Zamanla dəyişmə (Çəki: 1)

- 1,3,4,6
 - 1,2,3,4
 - 2,4,5,6
 - 3,4,5,6
 - 2,3,4,6
-

Sual: Əgər şəxslər arası əlaqənin itməsi istifadə edilən kreativ kapitalın həcmnin azalmasına səbəb olan əlaqə necə adlanır? (Çəki: 1)

- Kreativ
 - Sosial
 - Siyasi
 - Fərdi
 - Şəxsi
-

Sual: Kreativ kapitalın bağlılıq dərəcəsi ilə muxtarlıq dərəcəsinin cəmi neçəyə bərabərdir? (Çəki: 1)

- 1ə
 - 2ə
 - 3ə
 - 4ə
 - 5ə
-

Sual: Şəxsi keyfiyyətlərin bölgüsü neçə amillə müəyyənləşir? (Çəki: 1)

- 2
- 1

3

4

5

Sual: Şəxsi keyfiyyətlərin bölgüsü hansı amillərlə müəyyənləşir? (Çəki: 1)

Bioloji və sosial


Sosial və siyasi

Bioloji və fizioloji

Bioloji və siyasi

Sosial və fizioloji

BÖLMƏ: 1506#14#02

Ad	1506#14#02
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Dəyər zəncirinin bir hissəsinin virtuallaşdırılması nəyi ifadə edir? (Çəki: 1)

Əlavə kapital qoyuluşunu

Müəssisənin reinjirinqini

Daxili texnologiyalardan istifadəni

Əlavə işçi qüvvəsinin cəlb edilməsini

Biliklər kapitalına investisiyaları

Sual: Virtual korporasiyanın elementi deyil: (Çəki: 1)

- Biliklər korporasiyası
 - İnformasiya texnologiyalarının və sistemlərinin baza infrastrukturunu
 - Virtual dəyər zəncirləri
 - Alıcıların virtual birlikləri
 - İnformasiya sistemlərinin infrastrukturunu
-

Sual: Komandanın rolunu göstərin: (Çəki: 1)

- İnsanlar səylərini birləşdirir və birgə işləyirlər
 - İnsanlar birgə iş üçün ideyaları bölüşürlər
 - İnsanlar ümumi təsərrüfatçılıq üçün birləşirlər və gəliri bərabər bölürlər
 - İnsanlar informasiya mübadiləsi etmək və ümumi təşkilat yaratmaq üçün birləşirlər
 - İnsanlar səlahiyyətləri, məsuliyyəti, mükafatı bölüşdürməklə informasiya və ideya mübadiləsi aparırlar
-

Sual: Qərar qəbuluna yardım üçün korporativ sistemlər nə məqsədlə yaradılır? (Çəki: 1)

- Həlli qrup halında işləyən ayrı-ayrı insanlar tərəfindən təklif edilən strukturlaşdırılmamış problemlərin həlli üçün
 - Korporasiyanın rəhbərləri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün
 - Korporasiyanın biznes həllərinin qəbulu üçün
 - İllik gəlirlərin bölüşdürülməsi üzrə həllərin qəbulu üçün
 - Bütün cavablar doğrudur
-

Sual: Uğurlu virtual təşkilatın yaradılması üçün vacib şərt nədir? (Çəki: 1)

- Perspektivlilik
- Etimad

- Etibarlılıq
 - Təhlükəsizlik
 - Prinsipiallıq
-

Sual: İnnovasiyaların idarə olunmasının məqsədi nədir? (Çəki: 1)

- Yeni ideyaları planlaşdırmaq və alınmış nəticələri bazara çıxarmaqdır
 - Yeni ideyaların motivasiyasıdır
 - Yeni ideyaları nəzarətdə saxlamaq və alınmış nəticələri bazara çıxarmaqdır
 - Yeni ideyaların işlənilib hazırlanmasının strategiyasıdır
 - Bütün cavablar doğrudur
-

Sual: Transendentallıq nədir? (Çəki: 1)

- təhsil səviyyəsinin orta qiyməti
 - məhdudiyyətlərin hüdudlarından kənara çıxma
 - məhdudiyyətlərin hüdudlarından kənara çıxmamaq
 - məhdudiyyətlərin hüdudlarının mövcudluğu
 - məhdudiyyətlərin aradan qaldırılması
-

Sual: Rezentativ məlumat nədir? (Çəki: 1)

- ümumi
 - pullu
 - seçmə
 - lazımsız
 - şifreli
-

Sual: Innovasiya fəaliyyəti aşağıdakı prosesi əhatə etmir? (Çəki: 1)

- Patentyönlü məhsulun çıxımı təmin edir
 - Dünya standartlarına uyğun xidmətlər təmin olunur
 - İstehsalatda yüksək iqtisadi səmərəlilik təmin olunur
 - İntellektual fəaliyyətin nəticələri tədricən və yaxud tam olaraq istifadə olunur
 - Qlobal informasiya məkanının yaranması
-

Sual: Innovasiya fəaliyyəti nə deməkdir? (Çəki: 1)

- Yeni biliklərin alınması və işlənilməsi
 - Keyfiyyətin idarə olunması
 - Təşkilatların fəaliyyətlərinin yeniləşməsi
 - Təşkilatların strategiyasında, proseslərində radikal və tədrici dəyişikliklər
 - Əməyin təşkili və idarə olunmasında intellektual fəaliyyət
-

Sual: Innovasiyaların əsas xarakterik cəhəti nədir? (Çəki: 1)

- Keyfiyyətin idarə olunmasına imkan verir
 - Innovatora əlavə dəyər almağa imkan verir
 - Qlobal informasiya məkanının yaranmasına imkan verir
 - Təşkilatların fəaliyyətində dərin yeniləşmə aparılır
 - Yeni biliklərin alınmasına imkan verir
-

Sual: Aşağıdakı ifadələrdən hansı metrikaların tətbiq sahəsinin təşkilati layihələndirmə bölməsinə aid edilir, (Çəki: 1)

- Layihənin cədvəli, büdcə, resursların qiymətləndirilməsi, ölçü və layihənin başa çatması meyarları müəyyənləşdirilir.
- Proseslərin xüsusiyyətləri, məmullatın keyfiyyəti, faktiki nəticələrin və planın müqayisəsi, habelə məhsuldarlıq ölçülür.

- Layihə planlaşdırmanın, təşkilati siyasətin və standartların strateji məqsədləri çərçivəsinə uyğun qiymətləndirilir və biznes-proseslərin fasiləsiz təkmilləşməsi və reinjinirinqi kimi bütün təşkilata təsir göstərən amillər nəzərə alınmaqla yenidən baxılıb dəyişdirilir.
 - Layihənin yerinə yetirildiyi bütün dövr ərzində potensial problemlərin erkən aşkarlanmasını, habelə müvafiq əks-tədbirlər görülməsi yolu ilə riskin qarşısının alınması və izlənməsi sisteminin inkişafını əhatə edən strategiyanın işlənilib hazırlanmasından ibarətdir.
 - variantlar arasında doğru cavab mövcud deyil
-

Sual: Aşağıdakı ifadələrdən hansı metrikaların tətbiq sahəsinin layihənin yerinə yetirilməsi bölməsinə aid edilir, (Çəki: 1)

- Layihənin cədvəli, büdcə, resursların qiymətləndirilməsi, ölçü və layihənin başa çatması meyarları müəyyənləşdirilir.
 - Proseslərin xüsusiyyətləri, məmumatın keyfiyyəti, faktiki nəticələrin və planın müqayisəsi, habelə məhsuldarlıq ölçülür.
 - Layihə planlaşdırmanın, təşkilati siyasətin və standartların strateji məqsədləri çərçivəsinə uyğun qiymətləndirilir və biznes-proseslərin fasiləsiz təkmilləşməsi və reinjinirinqi kimi bütün təşkilata təsir göstərən amillər nəzərə alınmaqla yenidən baxılıb dəyişdirilir.
 - Layihənin yerinə yetirildiyi bütün dövr ərzində potensial problemlərin erkən aşkarlanmasını, habelə müvafiq əks-tədbirlər görülməsi yolu ilə riskin qarşısının alınması və izlənməsi sisteminin inkişafını əhatə edən strategiyanın işlənilib hazırlanmasından ibarətdir.
 - variantlar arasında doğru cavab mövcud deyil
-

Sual: Aşağıdakı ifadələrdən hansı metrikaların tətbiq sahəsinin layihənin planlaşdırılması sahəsində fəaliyyət bölməsinə aid edilir, (Çəki: 1)

- Layihənin cədvəli, büdcə, resursların qiymətləndirilməsi, ölçü və layihənin başa çatması meyarları müəyyənləşdirilir.
- Proseslərin xüsusiyyətləri, məmumatın keyfiyyəti, faktiki nəticələrin və planın müqayisəsi, habelə məhsuldarlıq ölçülür.
- Layihə planlaşdırmanın, təşkilati siyasətin və standartların strateji məqsədləri çərçivəsinə uyğun qiymətləndirilir və biznes-proseslərin fasiləsiz təkmilləşməsi və reinjinirinqi kimi bütün təşkilata təsir göstərən amillər nəzərə alınmaqla yenidən baxılıb dəyişdirilir.

Layihənin yerinə yetirildiyi bütün dövr ərzində potensial problemlərin erkən aşkarlanmasını, habelə müvafiq əks-tədbirlər görülməsi yolu ilə riskin qarşısının alınması və izlənməsi sisteminin inkişafını əhatə edən strategiyanın işlənilib hazırlanmasından ibarətdir.

variantlar arasında doğru cavab mövcud deyil

Sual: Metrikaların tətbiq sahəsinin bölmələrinə aşağıdakılardan hansı aid deyil, (Çəki: 1)

layihənin planlaşdırılması sahəsində fəaliyyət

layihənin yerinə yetirilməsi

layihənin təsviri

təşkilati layihələndirmə

variantlar arasında doğru cavab mövcud deyil

Sual: Dekompozisiyanın səviyyələrini ardıcılıqla göstərin. (Çəki: 1)

məsələlər–yardımçı proseslər – proseslər –hərəkətlər

proseslər– hərəkətlər–məsələlər –yardımçı proseslər

proseslər–yardımçı proseslər–hərəkətlər–məsələlər

proseslər–yardımçı proseslər–hərəkətlər–məsələlər

hərəkətlər–məsələlər– proseslər–yardımçı proseslər

məsələlər –proseslər–yardımçı proseslər–hərəkətlər

Sual: Layihənin xarakteristikaları, sahibləri və istifadəçiləri, habelə məhdudiyyətlər göstərilir, layihənin planlaşdırılması, məqsədin müəyyənləşdirilməsi, kursun saxlanması və layihənin uğurunun qiymətləndirilməsi hesablanır. Bu ifadə layihə planının hansı elementini xarakterizə edir, (Çəki: 1)

layihənin təsviri

planlaşdırma

büdcə

- nəticə
 - müddətlər
-

Sual: maneələrə yetərincə inkişaf etməmiş infrastruktur, həmin sahədə biliklərin çatışmaması və onları öyrənməyin mümkün olmaması, köhnəlmiş qanunvericilik, cəmiyyətdə istedadlara ümumi etinasızlıq daxildir. Cümləni tamamlayın. (Çəki: 1)

- daxili
 - kənar
 - ümumi
 - xüsusi
 - xarici
-

Sual: Virtual komandanın anonimlik xüsusiyyətinə aşağıdakılardan hansı aiddir, (Çəki: 1)

- Virtual komandalar zaman, məkan, təşkilati və texnoloji məhdudiyyətlərin hüdudlarından kənara çıxırlar, çünki telekommunikasiya texnologiyaları komanda üzvlərinə kompüter iclas sisteminin, İnternet bazasında virtual yığıncaq sistemlərinin və elektron yığıncaq sisteminin köməyi ilə digər iştirakçılarla sinxron və qeyri-sinxron ünsiyyət saxlamaq imkanı verir.
 - Virtual komandaların iştirakçılarının sayı qeyri-məhduddur, şəbəkə texnologiyaları və kollektiv işin avtomatlaşdırılmasının proqram vasitələri dünyanın istənilən nöqtəsindən iştirakçılara məlumat serverində informasiya mübadiləsi aparmaq imkanı verir.
 - Virtual komandalar öz üzvlərinə komandada iştirak etmək imkanı verir, çünki texnologiyalar elə hazırlanır ki, virtual komandaya cəlb olunmuş şəxslərə dair məlumatları gizlətmək və hətta komandanın özünün mövcudluğunu gizlətmək mümkün olsun.
 - Virtual komandalar birgə məlumat bazalarından və qrafiklərin tərtibi proqramlarından istifadə edərək, təşkilat işçi qrupda iş qrafiki ilə bağlı şəxsi münəqqişləri minimallaşdırır;
 - Variantlar arasında doğru cavab mövcud deyil
-

Sual: Virtual komandanın hüdudsuzluq xüsusiyyətinə aşağıdakılardan hansı aiddir, (Çəki: 1)

- Virtual komandalar zaman, məkən, təşkilati və texnoloji məhdudiyyətlərin hüdudlarından kənara çıxırlar, çünki telekommunikasiya texnologiyaları komanda üzvlərinə kompüter iclas sisteminin, İnternet bazasında virtual yığıncaq sistemlərinin və elektron yığıncaq sisteminin köməyi ilə digər iştirakçılarla sinxron və qeyri-sinxron ünsiyyət saxlamaq imkanı verir.
 - Virtual komandaların iştirakçılarının sayı qeyri-məhduddur, şəbəkə texnologiyaları və kollektiv işin avtomatlaşdırılmasının proqram vasitələri dünyanın istənilən nöqtəsindən iştirakçılara məlumat serverində informasiya mübadiləsi aparmaq imkanı verir.
 - Virtual komandalar öz üzvlərinə komandada anonim iştirak etmək imkanı verir, çünki texnologiyalar elə hazırlanır ki, virtual komandaya cəlb olunmuş şəxslərə dair məlumatları gizlətmək və hətta komandanın özünün mövcudluğunu gizlətmək mümkündür.
 - Virtual komandalar birgə məlumat bazalarından və qrafiklərin tərtibi proqramlarından istifadə edərək, təşkilat işçi qrupda iş qrafiki ilə bağlı şəxsi münaqişələri minimallaşdırır;
 - Variantlar arasında doğru cavab mövcud deyil
-

Sual: Virtual komandanın transendentallıq xüsusiyyətinə aşağıdakılardan hansı aiddir, (Çəki: 1)

- Virtual komandalar zaman, məkən, təşkilati və texnoloji məhdudiyyətlərin hüdudlarından kənara çıxırlar, çünki telekommunikasiya texnologiyaları komanda üzvlərinə kompüter iclas sisteminin, İnternet bazasında virtual yığıncaq sistemlərinin və elektron yığıncaq sisteminin köməyi ilə digər iştirakçılarla sinxron və qeyri-sinxron ünsiyyət saxlamaq imkanı verir.
 - Virtual komandaların iştirakçılarının sayı qeyri-məhduddur, şəbəkə texnologiyaları və kollektiv işin avtomatlaşdırılmasının proqram vasitələri dünyanın istənilən nöqtəsindən iştirakçılara məlumat serverində informasiya mübadiləsi aparmaq imkanı verir.
 - Virtual komandalar öz üzvlərinə komandada anonim iştirak etmək imkanı verir, çünki texnologiyalar elə hazırlanır ki, virtual komandaya cəlb olunmuş şəxslərə dair məlumatları gizlətmək və hətta komandanın özünün mövcudluğunu gizlətmək mümkündür.
 - Virtual komandalar birgə məlumat bazalarından və qrafiklərin tərtibi proqramlarından istifadə edərək, təşkilat işçi qrupda iş qrafiki ilə bağlı şəxsi münaqişələri minimallaşdırır;
 - Variantlar arasında doğru cavab mövcud deyil
-

Sual: Qrup şəklində iş üçün mətn məlumatlarının birgə baza sistemlərinin funksiyalarına aşağıdakılardan hansı aiddir, (Çəki: 1)

- İnformasiyanın qorunması və axtarışı kompüter informasiya sistemlərinin əsas əməliyyatlarıdır.
 - Sənəd dövriyyəsinin avtomatlaşdırılmasının tətbiqi yoxlanılması və işlənməsi, habelə müəyyən insanlar – müşahidəçi, menecer, vitse-prezident və i.a. tərəfindən bəyənilməsi tələb edilən ofis əməliyyatlarının istənilən növünü əhatə edir
 - Birgə məlumat bazalarından və qrafiklərin tərtibi proqramlarından istifadə edərək, təşkilat işçi qrupda iş qrafiki ilə bağlı şəxsi münaqişələri minimallaşdırır;
 - Təşkilati strukturun mərkəzi yaddaşında strukturlaşdırılmamış mətn məlumatlarının axtarışının səmərəli üsulunu təmin edir.
 - Variantlar arasında doğru cavab mövcud deyil
-

Sual: Avtomatlaşdırılmış sənəd dövriyyəsi sistemlərinin funksiyalarına aşağıdakılardan hansı aiddir, (Çəki: 1)

- İnformasiyanın qorunması və axtarışı kompüter informasiya sistemlərinin əsas əməliyyatlarıdır.
 - Sənəd dövriyyəsinin avtomatlaşdırılmasının tətbiqi yoxlanılması və işlənməsi, habelə müəyyən insanlar – müşahidəçi, menecer, vitse-prezident və i.a. tərəfindən bəyənilməsi tələb edilən ofis əməliyyatlarının istənilən növünü əhatə edir
 - Birgə məlumat bazalarından və qrafiklərin tərtibi proqramlarından istifadə edərək, təşkilat işçi qrupda iş qrafiki ilə bağlı şəxsi münaqişələri minimallaşdırır;
 - Təşkilati strukturun mərkəzi yaddaşında strukturlaşdırılmamış mətn məlumatlarının axtarışının səmərəli üsulunu təmin edir.
 - Variantlar arasında doğru cavab mövcud deyil
-

Sual: Məlumat bazalarının idarə olunması sistemlərinin funksiyalarına aşağıdakılardan hansı aiddir, (Çəki: 1)

- İnformasiyanın qorunması və axtarışı kompüter informasiya sistemlərinin əsas əməliyyatlarıdır.
- Sənəd dövriyyəsinin avtomatlaşdırılmasının tətbiqi yoxlanılması və işlənməsi, habelə müəyyən insanlar – müşahidəçi, menecer, vitse-prezident və i.a. tərəfindən bəyənilməsi tələb edilən ofis əməliyyatlarının istənilən növünü əhatə edir

- Birg  m lumat bazalarından v  qrafikl rin t rtibi proqramlarından istifad  ed r k, t şkilat iřçi qrupda iř qrafiki il  baęlı ř xsi m naqiř l ri minimallařdırır;
 - T şkilati strukturun m rk zi yaddařında strukturlařdırılmamıř m tn m lumatlarının axtarıřının s m r li  sulunu t min edir.
 - Variantlar arasında doęru cavab m vcud deyil
-